

Eşqanə BABAYEVA

բանակցությունները համարժանակար

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
eshqane@mail.ru

GÜZİDƏ SƏBİRİ AYGÜNÜN
TÜRK ƏDƏBİYYATINDA MÖVQEYİ

Açar sözlər: türk ədəbiyyatı, Guzidə Səbri Aygün, türk romanı

Key words: Turkish literature, Guzida Sabri Aygun, turkish novel

Ключевые слова: турецкая литература, Гюзиде Сабри Айпон, турецкий

DOMAU

THE new model established by the Commission, and, above all, those that have been adopted by the Federal Government, I consider to be excellent. I believe, however, that, although the movement gains momentum, it will, nevertheless, prove momentary, because of the following. Each institution necessarily receives from its subject the greatest loyalty. Consequently, if a person holds the same belief, or, indeed, if he has had, perhaps, some influence upon him, he, too, would be loquacious, or, again, like myself, he would be extremely reticent, fearing punishment. In other words, the Federal

Christina United Against Racism and Sexism (CUARS) organized a protest against Donald Trump's proposed Muslim Ban at the airport in Boston, Massachusetts. CUARS organized the protest in response to the executive order signed by Donald Trump on January 27, 2017, which temporarily banned refugees from entering the United States and suspended the entry of all immigrants from seven predominantly Muslim countries. The protest was held at the Logan International Airport in Boston, Massachusetts, on January 28, 2017, at 12:00 PM. The protest was organized by CUARS, the Boston Muslim Community, and the Boston Interfaith Partnership. The protest was attended by several hundred people, including members of the Muslim community, as well as supporters from other faiths and backgrounds. The protest was peaceful and focused on expressing opposition to the executive order and its impact on Muslim communities.

These programs issued grants and the annual R&D budget increased while the government's share of R&D increased from 1990 to 1995. The growth in government R&D was driven by increases in grants to universities and by the government's own R&D budget.

Opposite, good. South Haven, highly scenic, with fine granite, granite hills, many fine red sandstone rocks, young laurel, holly, boxwood, etc., and fine ferns, especially. Thorntown, very pretty, granite, greenish, yellowish, greyish, and reddish in back ground. Bluffton, high, with white sandstone.

qədər ruhuma hüzn, eyni zamanda zövq verən ikinci bir şey təsəvvür edə bilmirəm. Bu, bir-birinə zidd duyğuları burdan başqa, heç yerdə tapa bil-mədim” [1, s.9-10].

Daha sonra, Güzidə xanım otağına qapanıb bunları necə həvəslə qələmə aldığıni, din müəlliminin isə başının üstünü alıb, necə qəzəbləndiyini qeyd edir. Bunun cəzası isə 50 sətir yazı yazmaq idi. Güzidə xanımın xatırələrindən ədəbiyyata sonsuz maraq göstərdiyini, Tahir əfəndi adlı ədəbiyyat müəllimindən sevgiyə bəhs etdiyini görürük. Xatırələrindən atasına necə bağlı olduğunu, atasının Əbdülhəmid istibdadına tuş gələrək, sürgünə göndərildiyini, bu ayrlılıqdan necə böyük əzab, iztirab çəkdiyini yazar. Güzidə Səbri Aygün Bəyoğlu bölgəsinin birinci katibi Əhməd Səbri bəylə ailə qurmuşdu. Yaziçi, 1946-ci ildə vəfat etmişdir. Nahid Sirri Örik Güzidə Səbrinin vefat xəberini eşidib, "Həyat və kitablar" adlı əsərində yer alan "Ölən bir romançıya və mühərririni gözləyən bir-iki kitaba dair" yazısında onun haqqında yazar:

"Qadın yaziçilər arasında bir vaxtlar bəlkə də ən məşhuru olan Güzidə Səbrinin iki ildən çox Giresunda yaşadığını, qısamüddətli xəstəlikdən sonra dünyasını dəyişdiyini hamı kimi mən də qəzətdən xəbər tutdum. Göründü, Səbri illərdən ki... yəni həyatından nekilmişin..."

Ward, 1995). The results of the present study support the hypothesis that the relationship between the two variables is nonlinear, with a threshold effect at approximately 10% of the total variance explained by the first principal component.

On September 10, 1999, Plaintiff filed a Complaint against Charlotte Christian, asserting that the organization violated Title IX by failing to provide equal treatment to female students. On October 1, 1999, Plaintiff filed a Motion for Preliminary Injunction ("Motion") requesting that the Court "order [Charlotte Christian] to desist from discriminating against female students on the basis of sex and to provide equal treatment to female students." Plaintiff's Motion was denied on October 12, 1999.

Güzide Səbrinin digər şeirlərində də, bu duyğular davam edir. Onun “Kükün qadına”, “Eşq iqlimində”, “Diyorlar ki”, “Qar yağarkən”, “Xülyaya gənci”, “Çiçəklər və mən” və s. kimi mənsur şeirləri də vardır.

Yazıcı, “Münəvvər” adlı ilk romanını 1889-cu ildə qələmə almışdır. Güzide Səbri, “Ölmüş qadının evraki mətrukəsi”, “Yaban gülü” (1920), “Nedrət” (1922), “Hüsran” (1928), “Hüsran gecəsi” (1937), “Necala” (1941), “Mazinin səsi” (1944) adlı romanların müəllifidir. Güzide Səbri ədəbiyyatda ən gözəl sevgi romanları yazan yazıçı kimi məshhurlaşmışdı. Yazıcının “Nedrət” romanı “Ölmüş qadının evraki mətrukəsi” romanının davamıdır. Yazıcı özü də bu əsərini “zeyl” adlandırdı.

Onu da qeyd edək ki, türk ədəbiyyatında Tənzimatın başlamasıyla qərb ədəbiyyatına meyillilik artmış, ədəbiyyatda yeni meyarlar, yeni istiqamətlər yaranmışdır. Yaranan bu əsərlərin bir qismi yüksək sənətkarlılıq, dil-üslubi ilə diqqəti cəlb etsə də, digər əsərlər bir qədər zəif olmalarına baxmayaraq, birbaşa xalqa xitab etməsi baxımdan diqqəti cəlb edir. Bilgə Hacıcasıbu ədəbiyyatı, populyar ədəbiyyat adlandırmaqdır, Güzide Səbrinin romanlarını da dönemin ən çox oxunan əsərləri sırasında olduğunu xüsusu qeyd edir [4, s.440]. Həqiqətən də, onun romanları həm süjet xətti, kompozisiya, həm də dil-üslub baxımından diaqəti cəlb edir. Bu romanların digər bir xüsusiyyəti, gündəlik, məktub və ya xatirə tipli yazılmışdır. Xüsusən “Ölmüş bir qadının evraki mətrukəsi” məktub-gündəliklə başlayır. Fikrət, qəlbinin dərinliklərində dəfn etmək istədiyi yasaq eşqini, Nejada duyduğu sevgisini gündəliklərə yazar [5]. Roman janrında bu üslubun istifadə edilməsi Əhməd Midhat Əfəndidən baslavaraq, Fatma Alivə xanım, Xalida Ədib Adivar və s. kimi yazıçıların əsərlərində öz eksini tapmışdır. Güzide Səbrinin bu romanının əsas yeniliyi isə məktubla gündəliyin birləşdirilməsidir.

Tənzimatın Cümhuriyyət ədəbiyyatına qədər gətirdiyi digər bir xüsusiyyəti isə “Məzəzi ədəbiyyət” id. “Bu mənvi türk ədəbiyyatunda” Kəcəizadə Mahmud Əkrəmə başlamış, Sərvəti-Fünun dövründə daha da geniş yayılmışdır. Özünə qapanıqlığın müşahidə olunduğu sentimentalizm beləcə ədəbiyyata daxil olmuşdur. Daha sonra hütün camiyyatı yayılmışdır. Ədəbiyyatda, eləcə də camiyyatda görülən pessimizm əslinə Qərbən, həmçinin ictimai-siyasi hadisələrdən qaynaqlanmaqdadır. Qərb ədəbiyyatında “xəstəlik mövzusunun” hakim mövqeyə çevrilmesi hələ XVIII-XIX əsrlərdə Avropada yoluxucu xəstəliklərin yayılmasıyla əlaqədar idi. Əsl yoluxucu və öldürücü xəstəlik isə vərəm idi. Ədəbiyyatda, xəstəlikdən ince ruhlu hütün nəqli ilə sevən romantik, rəməmətçi, xəstəliklər üçün motiv kimi istifadə edilirdi. Güzide Səbri Aygünün bütün roman qəhrəmanları Şəfiq, Münəvvər və Faruq, vərəm, Fikrət isə ürək xəstəliyinə mübtəla olmuşdur.

Sərvəti Fünun dönməmində ədəbiyyata gələn Güzide Səbri, bu axına qarışmamış, onlardan fərqli olaraq romanlarında geniş xalq kütłəsinə xitab etmişdir. Cümhuriyyətin qurulmağa başladığı illərdə ədəbiyyat da *Xəndəkliyə, işiciliklərinin, məmələkət və ədəbiyyatı*, ‘kənd ədəbiyyatı yaranmağa başlamışdı. Yazıcının da əsərlərində bu ünsürlər diqqəti cəlb edir. Məsələn, yazıcının “Ölmüş bir qadının evraki mətrukəsi” adlı romanında tarla, çobanın qaval çalması, “Nedrət” əsərində isə arxa pəndə vəsa ‘vələ, kənd həyatı parlaq lövhələrlə eks olunur. Eyni zamanda, bu əsərdə Müel-la-Nedrət qarşıdurmasının arxa planında Şərq-Qərb konflikti dayanır. Müella qərbləşməni bər-bəzəkdə, boyada görən, Nedrət isə milli-mənəvi dəyərləri özündə xarakterizə edən obrazdır. Yazıcının “Yaban gülü” romanında isə musiqi idealizo edilmiş, Pakizə xanının qardaşı Camal obrazının timsalında isə qərhləşməni təsvir edən gəncən təqnid atəşinə tutulmuşdur.

Güzide Səbri nəşrulvar ədəbiyyatının ilk şəhərənəkən şəhərənəkən kimi tanınmış və buna görə də haqqında bir sıra təqnidli fikirlər də səslənmişdir. Təqnidçi Səlim İləri “Unutduqlarımızdan Güzide Səbri” adlı məqaləsində yazar:

“Güzide Səbri niye unuldu? Xatırlamagə heç bir ehtiyac olmadığına görə hər halda. (Və kim xatırlanır ki!) Şübəsiz ki, bir çox oxucuya yön vermişdir. Bəlkə də daha dərin romanlara sıçrama imkanı vermişdi oxucusuna. Kimlərdi Güzide Səbrinin oxucuları? Harda, necə yaşadılar? Sonra nələr oxudular? Üstəlik Güzide Səbri həyatımızın belə sıratla dəvəsəcəyini, vərəm və kösk həssaslığını və vəqəfliqin sevgisinin “arabesk”lə birdən-birə dəyişikliyə ugrayaşğını necə keşdirdi bilərdi” [6, s.73]. S. İləri yazıcının unutulmağının səbəbini əsasən dəyişen dövr və dəyərlərlə xarakterizə edir.

Bələ təqnidli müləhizələrlə yanaşı, onun ədəbiyyatdakı mövqeyi haqqında da maraqlı fikirlər yürüdürülmüşdür. Bələ ki, görkəmli tədqiqatçı Nihad Sami Banarlı ondan, XX əsrin ilk illərində roman vadisində əsərləriyle böyük şöhrət qazanan ən mühüm qadın yazıçı Güzide Səbri Aygün ələmsədər, – deyə bəhs etdi [7, s.1222]. Əsləh, yəhərinin “Münəvvər”, “Ölmüş bir qadının evraki mətrukəsi” və “Yaban gülü” kimi romanlarıyla qazanan Güzide Səbri XX əsrin ilk illərində türk ədəbiyyatında hədsiz dərəcədə duyğulu və romantik ruhun xarakteristik özəlliyini daşıyan bir yazıçıdır. Xüsusi ilə də, solğun, vərəmli, xəstə gənclərin xəstəlikləri kimi ince və hüznlü həkayələri, bir növ “vərəm ədəbiyyatının” diqqəti cəlb edən “romantizm inisiativinin” isə Güzide Səbrinin ilk romanı olan “Münəvvər” in bu tripli eşq və macəra romanları arasında özünməxsus vərəmli olmasına səbəb olmuşdur. Yazıcı, jurnalist Hikmət Münir yazıçı haqqında yazar:

“Güzide Sabri xanım, qadınların qəfəs arxasında bir məhbəus həyatı yaşadığı dövrlərdə mühitin diktəsinə deyil, öz ruhundakını hiss etmək və hiss etdiklərini nəşr etmək şövqüylə yazıçılığını həşərləmiş ziyanlı bir türk xanımıdır” [8, s.7-8]. Hikmət Münirin fikrincə, elə bu səmimiyyətinə görə də onun romanları unudulmaz olaraq qalacaqdır. Hikmət, yazıçının heç də rahat şərtlər altında yazmadığını, hətta həyat yoldaşı tərəfindən təzyiqlə qarşıtlığındı qeyd etdir. Ünү ‘a vuğluayaq’lı, yazılı ‘önlötünlər’ maraqlı hekayələr də qələmə almışdır. Bunlardan, “Qəmər xanım”, “Maska”, “Heybəliada qəbiristanlığı”, “Zəliha”, “Sabah keyfi” və s. adlarını qeyd edə bilərik. Bu hekayələrdə, xüsusən də “Gecənin əsrarı” adlı hekayəsində sevgi əhvalatları deyil, ciddi ictimai-siyasi problemlərə də toxunulur [9].

Yazıcıının əsərlərini, onun haqqında, irali, sümüklən fikir və mülahizələri tədqiq etdikdə, Güzide Sabri Aygünün türk romançılığında özünəməxsus bir yeri olduğu qənaətinə gəldik. Yaziçi, nə qədər də populyar ədəbiyyatın nümayəndəsi hesab olunsa da, onun əsərləri, toxunduğu mövzuzu və problematikasına görə maraq doğurur, səmimiliyi, özünəməxsus ifadə tərzi diqqəti cəlb edir.

ƏDƏBİYYAT

1. Aygün Güzide S. “Hatiratımdan bir kaç yaprak”, Gecenin esrarı, İstanbul, İkbal Kütüphanesi Türkiye Matbaası, 1934.
2. Örik Nahid S., Ölən bir romançıya və mühərririni gözləyən bir-iki kitaba dair”, “Həyat və kitablar”. İstanbul, Kanaat Kitabevi, 1946.
3. Güzide Sabri. Qadınlar dünyası, Çağaloğlu, sayı 191, 14 sentyabr, 1918.
4. Ercilasun B. Türk edebiyatında popülerlik kavramı, Yeni Türk Edebiyatına Incelemeler I. Ankara, Akçağ yayınları, 1997.
5. Aygün G.S. Olmuş bir kadının evraki mefkuresi. İstanbul, 1905.
6. Selim İleri Unutuklarımızdan Güzide Sabri. Gösteri, temmuz, 1985.
7. Banarlı N.S. Resimli Türk edebiyatı tarihi. İstanbul, MEB yayınları, 1974.
8. Değerli bir kadın yazarı Güzide Sabri, Hikmet Munir. İstanbul, t.y.
9. Aygün Güzide S. Gecenin esran. İstanbul, İkbal kütüphanesi, 1934.

Eshgane Babayeva

GUZIDA SABRI AYGUN'S ROLE IN TURKISH LITERATURE

Summary

Güzide Sabri Aygün is one of the writers who has specific place in the twentieth century Turkish novel. Despite her versatile creative activity, she was mainly recognized for her novels. Though her works were praised once, unfortunately, her creativity was eliminated from researches.

In this article, we focus on the works of Guzide Sabri Aygun and her role in turkish literature.

Эшгана Бабаева

МЕСТО ГЮЗИДЫ САБРИ АЙГҮН В ТУРЦЕЦКОЙ ЛИТЕРАТУРЕ

Резюме

Особенное значение имеет творчество Гюзиде Сабри Айгүн в турецкой романтике XX века. Автор многогранного творчества – она больше всего известна своими романами. Несмотря на свою популярность, романы Гюзиде Сабри Айгүн не были исследованы.

В статье анализируются, признаваясь, авторка и читательница этой прозы, в турецкой литературе.